

**Bizim üçün maraqlı məqamdır: Azərbaycan idmançıları avqustun 5-dən 21-dək Braziliya torpağında keçiriləcək XXXI Yay Olimpiya Oyunlarının medalları uğrunda bir başqa şəhərdə deyil, Bakı ilə qardaşlaşmış Rio-de-Janeyroda mübarizə aparacaqlar. Paytaxtimizin Rio ilə qardaşlığının tarixi ötən ildən başlasa da, hələ yarım əsr əvvəl bu şəhərləri müəyyən dərəcədə bir-birinə tanışdan unudulmaz bir futbol görüşü olmuşdur. Bu barədə bir qədər sonra. Əvvəlcə Rio-de-Janeyro ilə yaxından tanış olmağa cəhd göstərək.**

qeydə alındığı oyunda əfsanəvi Pele-nin komandasının qapısına vurulan qollardan birinin müəllifi Banişevski olmuşdur. Özü də Anatolinin uzaq məsafədən başla vurduğu və ona “Qızıl baş” ləqəbi qazandıran həmin qol yad-daşlarda nadir bir qol kimi yaşayır. Bakılı hücumçunun formasının “Marakana” stadionundakı muzeydə özünə yer alması da onun yüksək ustalığının eti-rafi idi.

Bakının Rio ilə futbol əlaqələrindən danışarkən yaxın keçmişdə Azərbay-



## Rio-de-Janeyro – “Yanvar çayı”

### Bakı ilə qardaşlaşmış bu şəhər Azərbaycan olimpiyaçılarını gözləyir

Rio-de-Janeyro və ya sadəcə Rio adlanan şəhərin portuqal dilindən tərcüməsi “Yanvar çayı” deməkdir. Bu şəhər eyniadlı ştatın inzibati mərkəzidir. Buradakı Quanabara körfəzi portuqaliyalı dəniz səyyahı Qaspar di Lemuş tərəfindən 1502-ci il yanvarın 1-də kəşf edilib. Portuqaliyalılar körfəzi çayın mənsəbi kimi qəbul ediblər. Şəhərin adı da buradan irəli gəlir.

Rio-de-Janeyro 1565-ci ildə yaradılıb və Portuqaliya kralı I Sebastyanın şərəfinə San-Sebastyan de Rio-de-Janeyro adlandırılıb. Təxminən 6,5 milyon nəfər əhalinin yaşadığı Rio-de-Janeyro şəhəri 1960-ci ildək Braziliyanın paytaxtı olub. Hazırda isə ölkənin paytaxtı Brazilia şəhəridir.

Rio böyüküyün görə Braziliyanın ikinci, Cənubi Amerikanın beşinci şəhəridir. Bu şəhər Olimpiya oyunlarının iştirakçılарını qəbul edəcək Cənubi Amerikada ilk, 1968-ci ildə XIX Olimpiyadanın paytaxtı olmuş Mexikodan (Meksika) sonra Latin Amerikasında isə ikinci şəhər olacaq.

Rio Olimpiadası-2016-də rekord miqdarda 206 ölkə idmançılarının iştirakı gözlənilir. Elə Oyunların qalib və mükafatçılarına təqdim ediləcək medalların sayı da rekord miqdarda olacaq – 306 dəst.

Rio-de-Janeyro 1936, 1940, 2004 və 2012-ci illərdə də Yay Olimpiya Oyunlarını keçirmək istəyib, bu məqsədlə mübarizəyə qoşulub. Lakin heç vaxt final səsverməsində iştirak edən şəhərlər sırasına daxil ola bilməyib. Beynəlxalq Olimpiya Komitəsinin (BOK) 2009-cu il oktyabrın 2-də Danimarkanın paytaxtı Kopenhagendə keçirilmiş 121-ci sessiyası zamanı isə Rio səsvermədə Madrid (İspaniya), Tokio (Yaponiya) və Çikaqonu (ABŞ)



qabaqlayaraq XXXI Yay Olimpiya Oyunlarının paytaxtı olmaq hüququnu qazanmışdır.

Rionun zəngin idman, xüsusən də futbol ənənələri var. Bu şəhərin “Flamengo”, “Vasko da Qama”, “Botafogo”, “Fluminense” komandaları idman aləminən yaxşı tanışdır. Nəhəng “Marakana” stadionu isə təkcə Braziliyanın ən böyük idman qurğularından biri deyil, həm də şəhərin ən görməli yerlərindəndir. Stadion təxminən 65 il əvvəl dünya çempionatı üçün inşa olunmuşdur. Rio-de-Janeyro 1950-ci və 2014-ci illərdə “Marakana”da dünya çempionatının final oyunlarına şahidlilik etmişdir.

Bu yazının əvvəlinde xatırlatdığımız bir futbol görüşü isə Bakı və Azərbaycanla sıx bağlıdır. Yarım əsr əvvəl, 1965-ci il noyabrın 21-də Braziliya millisinin tərkibində “Neftçi”nin hücumcusu Anatoli Banişevskinin də çıxış etdiyi SSRİ yığma komandası ilə keçirdiyi yoldaşlıq görüşü məhz “Marakana”da baş tutmuş və 2:2 hesabının

can milli komandasının baş məşqçisi olmuş Karlos Alberto Torresi də xatırlamaya düşür. Bu məşhur futbolçu həyata 1944-cü ildə məhz Rio-de-Janeyroda göz açmış, 1970-ci ildə Meksikada keçirilmiş dünya çempionatında Braziliya komandası heyətində qızıl medal qazanmışdır. Həmin il iyunun 21-də Mexikonun “Asteka” stadionunda oynanılmış Braziliya-İtalya final matçında (4:1) italyanların qapısına vurulan dördüncü qolun müəllifi braziliyalıların mərkəz müdafiəcisi və kapitanı Karlos Alberto olmuşdur.

Sonralar Pele 1989-cu ildə Moskvadan “Planeta” nəşriyyatında 100 min nüsxə tirajla çap olunan və futbol adamlarının hədsiz sevinc, müəllifə böyük məhəbbət və minnətdarlıq hissi ilə qarşılılığı “Moya jızı i prekrasnaya iqra” kitabında yazılmışdır ki, Karlosun vurdugu top bu dünya çempionatında bizim sonuncu qolumuz idi.

Amma nə onda “Marakana”da Braziliyanın qapısına yol tapmağa cəsarət edən Anatoli Andreyeviç Banişevski,

nə də 2004-cü ilin fevral ayından etibarən Azərbaycan milli komandasının ilk əcnəbi baş məşqçisi kimi bir neçə il Bakıda yaşamış Karlos Alberto Torres bilmirdilər ki, vaxt gələcək, onların həyata göz açdıqları şəhərlər qardaşlaşacaq.

“Braziliyanın Rio-de-Janeyro şəhərində Azərbaycanın adını daşıyan yeni bələdiyyə məktəbinin açılış mərasimi olub”. Bu barədə Martin ortalarında AZƏRTAC-a Azərbaycanın Braziliyadakı səfirliyindən daxil olan və artıq mətbuatımızda öz əksini tapmış məlumatda həmçinin bildirilmişdir ki, açılış mərasimində Rio-de-Janeyro şəhərinin meri Eduardo Paes, Azərbaycanın Braziliyadakı səfiri Elnur Sultanov, Rio-de-Janeyro Şəhər Şurasının üzvü, Azərbaycanın adının məktəbə verilməsi qanununun müəllifi Joao Rikardo Ribas və Braziliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun vitse-prezidenti, deputat Rodriqo Maya çıxış ediblər.

Mərasimdə E.Paes Braziliyada ilk dəfə Azərbaycanın adını daşıyan məktəbin açılması əlamətdar hadisə adlandıraq bunun ölkəmizə dərin hörmətin təzahürü olduğunu söyləyib, səfir E.Sultanov da öz növbəsində, Rio-de-Janeyroda Azərbaycanın adını daşıyan məktəbin açılmasından qurur hissi keçirdiyini, həmçinin 2015-ci ildən etibarən Bakı və Rio-de-Janeyro şəhərlərinin qardaşlaşdığını xatırladıraq həmin məktəbin bu şəhərlər arasında əlaqələrin inkişafına töhfə verəcəyini bildirib.

Diqqətinizə çatdırduğumuz qeydlərdə biz Bakı ilə qardaşlaşmış Rio-de-Janeyroda XXXI Yay Olimpiya Oyunlarının açılış mərasimində (5 avqust, “Marakana” stadionu) təxminən dörd ay qalmış paytaxtimizla bu şəhər arasında əlaqələrə nəzər saldıq. Şübhə etməmək olar ki, Azərbaycan olimpiyaçılarının Rio-2016-də çıxışları qardaş şəhər sakinlərinin də diqqət mərkəzində olacaq.

Oqtay BAYRAMOV,  
“Xalq qəzeti”